

NÜMUNƏ

ÜMUMİ ETİBARNAMƏ

_____ şəhəri

“___” _____ 202__-ci il

Mən, Azərbaycan Respublikasının vətəndaşı, 25.07.1996-cı il təvəllüdlü Əliyeva Aygün Məmməd qızı (*AR DİN tərəfindən 15.07.2000-ci il tarixində verilmiş C0123456789 nömrəli ümumvətəndaş pasportu və ş/v: AZE No: 123456789, 22.12.2008-ci il tarixində ASAN I tərəfindən verilmiş*)

həmin etibarnamə ilə

Azərbaycan Respublikasının vətəndaşı, 08.08.1968-ci il təvəllüdlü, Əliyeva Səidə Həsən qızına (*ş/v: AZE No: 123456789, 22.12.2008-ci il tarixində ASAN I tərəfindən verilmiş*)

harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və ya mirasdan imtina etməyi, miras payı bağışlamağı, adımdan ərizə verməyi, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsində, İcra Hakimiyyətində, Arxiv İdarələrində, Bələdiyyə və digər idarələrdə, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, kommunal xərcləri ödəməyi, qaz, işıq, su idarələrində nümayəndəm olmağı, abonent kodlarını adına dəyişməyi, adımdan ərizələr verməyi, imzalamağı, Çıxarış, Forma 1 almağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən; işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında o cümlədən İnzibati İqtisadi məhkəməsində iddia ərizəsi verməyi, imzalamağı, mənə aid olan mülki işləri aparmağı və qeyd olunanların həyata keçirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm.

Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə **bilməz**.

Həmin etibarnamə 5 (beş) il müddətinə verilib və “___” ___ 202__-ci ilədək qüvvədədir.

Etibar edən Əliyeva Aygün Məmməd qızı _____

NÜMUNƏ

ETİBARNAMƏ

_____ şəhəri

“___” _____ 202__-ci il

Mən, Azərbaycan Respublikasının vətəndaşı, 25.07.1996-cı il təvəllüdlü Əliyeva Aygün Məmməd qızı (*AR DİN tərəfindən 15.07.2000-ci il tarixində verilmiş C0123456789 nömrəli ümumvətəndaş pasportu və ş/v: AZE No: 123456789, 22.12.2008-ci il tarixində ASAN I tərəfindən verilmiş*)

həmin etibarnamə ilə

Azərbaycan Respublikasının vətəndaşı, 08.08.1968-ci il təvəllüdlü, Əliyev Tofiq Həsən oğluna (*ş/v: AZE No: 123456789, 22.12.2008-ci il tarixində ASAN I tərəfindən verilmiş*)

10.07.2002-ci il təvəllüdlü Əliyev Süleyman Tofiq oğlunu (AR DİN tərəfindən 19.06.2018-ci ildə verilmiş C123456789 nömrəli ümumvətəndaş pasportu), Azərbaycan Respublikasının hüduqlarından kənara çıxarmağa, o cümlədən onlarla birlikdə beynəlxalq səyahət etmələrinə etibar edirəm.

Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə **bilməz**.

Həmin etibarnamə 5 (beş) il müddətinə verilib və “___” ___ 202__-ci ilədək qüvvədədir.

Etibar edən Əliyeva Aygün Məmməd qızı _____